



Qluk indi özünü həmişə narahatın altındadır. Çünkü oktyabrın səkkizində onun 2020-ci il "Nobel Ədəbiyyat mükafatı"nın qalibi olduğu açıqlanıb. Bütün qaliblər kimi onun da Kembriçdəki evinin karşısındakı jurnalist izdihamı yaranıb, telefonlar susmayıb, müsahibə isteyənlər sıraya düzülüb. Səhər saat 7-dən Qluka gələn zənglərin ardi-arası keşilməyib və o, bütün bu olanları "kabus" adlandırır.

Amma deyəsən, artıq situasiyaya öyrəşir. Çünkü, hər nə qədər ağırçəkili (daha sanballı) səslənəs də, Nobel ömrünün 50 ildən çoxunu ədəbiyyata həsr etmiş, onlarla şeir toplusunun müəllifi Luisanın aldığı ilk mükafat deyil. Qluk əməyinin qarşılığını çox tez-tez, həm də "The National Book Award", "The Pulitzer Prize", "The National Book Critics Circle Award", "National Humanities Medal" kimi prestijli mükafatların qalibi seçilməklə alb. Halbuki, ədəbi təqnidçilər və həmkarları tərefindən zərif, dürüst duyğular və etirafla dolu misraların müəllifi kimi qəbul edilir.

"StrausandGiroux" nəşriyatının prezidenti, Luisanın dostu və naşiri Conatan Qalassi müəllif haqqında fikirlərin böülüşərkən deyib: "Onun yaradıcılığı daxili səhəbet təəssüratı bağışlaşdır. Belə, özü ilə danışır, belə də, bizimlə danışır. Burada nəsə aydınlığa qovuşmayan ironika var. Luisanın nümunələrində özünə geniş yer tutmuş bir daxili (mənəvi) səs var. Müəllifi, adətən, heç bir-birile uyğunlaşmayan şəxsi təcrübələr ilə ideallarını müqayisə edərkən görürük".

Boşanmış və tek yaşayan Qluk pandemiyyadan əvvəlki günlərini her axşam dostları ilə şəx edərək keçirib. Pandemiya günlərində o da hamı kimi evindən çıxmamağı üstün tutanlardan olub. Bütün yayı şeirdəki axtarışları sınamaları (ilə keçirən müəllif nəhayət, "Topludan qış reseptləri" ("Winter recipes from the collective") adlı, gələn il işq üzü görməsi planlaşdırılan kitabın ilk versiyasını hazırlayıb.

- Mükafat xəberini necə alındınız?

- Texminən səhər 7-yə 15

rahatlıq, coşku kimi eyforik duyğular yaşayırdım, digər tərəfdən isə günlük həyatın məhdudiyyətləri ilə həm fiziki, həm emosional mübarizə aparırdım.

- Yeni toplunun ana xətti nədir?

- Ayri düşmək. Bu kitabda qəm-qüssə də var, komediya da var, buradakı şeirlər olduqca surrealardır.

Mən yazmağı öyrənəndən ölüm haqqında yazmışam. Hələ on yaşimdə ikən yazdırığım şeirlər də belə ölüm bir motiv kimi seçilir. Bəli, düzdür, çox həyat dolu, şən qız olmuşam. Bu baxımdan yaşılanmaq mənim üçün çox mürekkeb proses idi. Yaşlandıqca yaşılanmağın sadəcə

lərindən, usaqlığından, xatirelərindən, ona toxunan, onu həyəcanlandıran, dəyişdirən şeylərdən ilham almamış olsun. Mənim usaqlığımı bağlı bütün xatirələrimin içində yunan əfsaneləri topları var. Əvvəller valideynlərimin oxuduğu bu kitabları sonra mən özüm dəfələrlə, böyük zövqle oxumuşam. Bunlar mənim günlük həyatıma bir şey qatmış, amma şeirdə məsələn, anamın hansısa xüsusiyyətini təqid edəcəyəmə, Demeterin onun əvəzine canlandırıram. Diger tərəfdən də mən onlardan özvəsərlərimi fərqləndirmek, ya da bir istiqamət almaq üçün yararlanıram. Bu qəhrəmanlarla yatıb, onlarla xəyal qurmuşam.

sında bölünsün bu işq. Çünkü mən ölümün mahiyyətini bəlkə də çox erkən yaşda və böyük bir heyrətlə dərk elədim. Bunu dərk edənlər insanların heç bir şərt daxilində bir-birlərindən üstün və ya əskik olmadıqlarını bilir. Odur ki, mən burada öz həyatımdır, burada bəşəri ideologiyalar kimi ayırmış apara bilərəm.

- Yaradıcılığınızda çox müxtəlif poetik formalarda qələminizi sinadınız. Düzdür, öz səsiniz bütün bu fərqliliklərdən keçməsinə baxmayaraq, özünü qoruya bildi. Bu fərqli formalar arasında bir axtarış ididi, yoxsa potensialınız üçün bir sınaq?

- Ədəbiyyat başdan-sona axtarışdır. Yazdığım hər şey məni haqqında heç nə bilmədim yera aparsın istəyirəm, bilmədiyim yollardan keçirsin. Yaşlanmağın üç-beş yaxşı cəhətindən biri də yeni təcrübələrin insanı daha çox həyəcanlandırmışdır. Bəli, ola bilər ki, yaşlanmaq hamı üçün arzulanan proses olmaz, amma bu prosesin özündə də kəş ediləsi çox şey var. Xüsusilə də, şairlər, yazıçılar üçün bu olduqca dəyərlidir (metnə qiyamətə gelməyən, heç nə ilə dəyəri ölçüləmeyecek kimi ifade edilib). Yazdıqları müəllifi yola yeni başlanıyanlar kimi təccübələndirməli, həyəcanlandırmalıdır. Məsələn, belə hiss etməseydim, hər dəfə gözyaşlarına boğulardım. Düzdür, bəzən olur ki, yazdığınıñın çox uğurlu olduğunu, tamamlanlığını görürəm, amma elə bilmək ki, bunu haçansa əvvəller yazmışam. Onda da bir başqa axtarış başlayır.

- Yaşlanmağınız sizə şair kimi yeni qapılardan açıb, dünyınızı genişləndirdiyi hansı nüanslarda hiss edirsiniz?

- Şeirə başlayanda məni məmənun edən (ürəyimdən tikan çıxardan), amma tapmadığım ifadənin başqa bir yerde özüne yer tutmasında, cümlələri yenidən inşa etmək yerine tamamilə yeni ilə əvəzləmekdə, struktur düzəlişlərinin artıq çox az vaxt aparmasında, özümdən xəber-siz qadağan olunmuş ifadələr siyahısının formallaşmasına. İşin ən maraqlı tərefi isə odur ki, bunlar təməli əvvəldən qoyulan, amma sizin fərqində olmadığınız prosesdir. Bu nüansların fərqi yazı prosesində yox, sonrakı fikir burulğanlarında varıram.

- Həm də Yale Universitetində müəllimsiniz. Müsahibələrinizdə müəllimliyin sizə bir çox çətinliyin öhdəsindən gəlməkdə kömək etdiyini vurğulayırsınız. Ədəbiyyatın tədrisi ilə məşğul olmaq sizə şair kimi ne kimi üstünlükər verir?

- Hər gün, hər mövzuda, hər auditoriyada gözlənilməz və yəni bir şey ilə əhatələriniz. Üstəlik qarşındakiları da həyəcanlandıracaq ideyalar axtarışında olmalıdır. Xoşbəxtlikdən tələbələrim məni hər zaman silkələyən, həyəcanlandıran ideyalarla gəlirlər. Yazarlığın taleyi budur durmadan yaza bilməzsən, amma başqalarının yazdıqlarını oxuya bilərsən. Onlara öyrədildiğimdən daha çox şey öyrəndiyimi etiraf etməliyəm.

9 oktyabr, 2020-ci il,
"New York Times" dərgisi.
Müəllif: Aleksandra Olter

İngilis dilindən ixtisarla
tərcümə edən:
Elcan Salmanqızı

"Özümü Nobelə hazırlamamışdım"

Luisa Qluk: "Ölümün mahiyyətini çox erkən yaşda və böyük bir heyrətlə dərk elədim"



dəqiqə qalmışdı, telefonə zəng gəldi. Elə mən də yenice oynamışdım. Özünü İsvəç Akademiyasının sözçüsü kimi təqdim edən şəxs dedi ki, sizə Nobel Ədəbiyyat mükafatına layiq görüldüyüüzü xəbər vermək üçün zəng edirəm. Nə cavab verdiyimi xatırlamıram, amma, deyəsən, bu səsədə şübhəli nəsə axtardım. Mənəcə, özümü Nobelə hazırlamamışdım.

- Bəs, həqiqət olduğunu anlayanda özünüzü necə etdiiniz?

- Tamamilə heyrətə düşmüşdüm. Amerikalı, ağ dərili, lirik şair Nobel Ədəbiyyatının qalibi seçilmişdi. İnanmaq olmurdı. Çünkü heç məntiqli gəlmirdi mənə. İndi isə bu məntiqsizliyin davamı gəlir, yaşadığım küçədə müxbir izdihamı var, hamı müsahibə gözləyir. Sanki hamı bunlara adətkarlı kimi durmadan məni təvazökar adlandırlılar. Mən təvazökar deyiləm. Elə bir ölkədə böyümüşəm ki, mən böyüyəndə insanlar indiki kimi düşünmürdü. İnsana elə davrandırlar ki, dünyaya ağdərili doğulmuşsanı, bütün mükafatları almışın. Çox işləmeyin, mükafat gözləməyin ehtiyac yoxdur.

- Həyatımızın gərgin və təcrid olunmuş pandemiya dövrünü necə keçirdiniz? Nəsə yaza bildiniz?

- Mən onuz da nizamsız işləyirəm, yəni sabit bir iş rejimim yoxdur. Çünkü pandemiya dövrüne kimi ömrümün dörd ilini cəmi bir kitab üzərində işləmisi və bu proses mənə həqiqətən eziyyət verib. Sonra iyü-avqusta sənki birdən-birə daxili bir təkan baş verdi, şeirlər sürtə yazılıb, siralandı. Belə də, yaradıcılığında ilk dəfə əlimdəki əlyazmanı necə şəkilləndirəcəyimi belə iş prosesində artıq dəqiqləşdirmişdim. Mənim üçün bu möcüzəvi gedisət idi. Bir tərefdən işin bitməsinin getirdiyi

ölümə addım-addım yaxınlaşmaq olmadığını anlaysırsan. Bu, sizin özüne naməstəm sisteminizi təşkil edən xüsusiyyətləriniz - fiziki zərafət, cəzibədarlıq, güc, əqli əmək və s. - bir-bir necə sıradan çıxdığına şahid olmaqdır. Artıq bunlar sira ilə bir-bir yox olmaq tehlükəsi ilə üz-üzə qalır və bu, insanı ölümənən daha çox sarsıdır, qorxudur. Bu qədər incə nüansları olan proses haqqında düşünmək və yazmaq da təbii ki, çox maraqlıdır.

- Nümunələrinizin çoxu klassik mifologiyadan ilham alır. Əfsanəvi arxeotiplərin ailə anlayışı, münasibətləri sanki müasir dövrün oxucusunun tərzi ilə səsəşən sətirlərlə təsvir edilir. Sizi bu mifik qəhrəmanlara cəlb edən nədir? Bu əfsanələrin kəşf etməyə, yaratmağa, təsvir etməyə çalışığınız şəylərə nə kimi müsbət təkan verir?

- Dünyada elə bir yazıçı yoxdur ki, onun yazdıqları yaşıdlıq-

- Bədii nümunələrinizi Silvia Platsın şeirləri ilə müqayisə edən təqnidçilər sizin şeirlərinizi günahkar axtarma (etdiyi səhvin kiminsə ucbatından baş verdiyinə inandırmaq), etiraf edib yüksək qurultma kimi səmimi duygulardan qidalanlığı fikrindərdir. Bu nümunələrdə nə qədər təcrübələrinizdən dəstək alır, nə qədər bəşəri duygulara söykənirsiniz?

- Keçmiş, təcrübələr həmişə mənim yaradıcılığımın arxa fonda var, çünkü bu öz həyatımdır, əyani materialdır. Həmçinin qədim dövr qəhrəmanlarının da həyatını, mübarizəsini, macəralarını kəşf edirəm. Çünkü mən öz mübarizələrimi və sevinclərimi əsla qeyri-adı, fərqli görməmişəm. İşlərlərin mənim və həyat yolumun üzərində cəmlənməsində maraqlı olmamışam. Doğulan və həyatda qalmaq üçün mübarizə aparan bütün insanların mübarizəsi və sevinci ara-